

# Fəallıq və mütəşəkkillik

13 ve 14 sayılı seçki məntəqələri Soltannuxa kəndindəki orta məktəbdə yerləşir. Hər iki məntəqədə prezident seçkilərinə ciddi hazırlıq aparılmışdır. Nəticə isə seçkilər günü özünü göstərirdi. Hələ saat 11 tamama olan məlumatla görə artıq seçicilərin 30 fai-zindən çoxu seçkilərdə iştirak etmişdir. Saat 11.30-- 13.00 radələrində məntəqələrə daha güclü seçici axını olmuşdur. Seçicilərin bir sıra qrupu məntəqələrə ailəvi gəlmişdir.

Hər iki məntəqədə seçkilərin düzgün və seçki qanunvericiliyinə uyğun keçirilməsi üçün lazımi şərait yaradılmış, nəticədə seçicilər rahat və heç bir problem olmadan, müstəqil olaraq öz iradələrini sərbəst ifadə edərək 10 nəfər prezidentliyə namizədlərdən birləşə səs verirdilər.

Burada müxtəlif partiyaların müşahidəçiləri də seçkilərin gedisi-ni izleyirdilər. Saat 11.30-da Bütöv Azərbaycan Partiyasının müşahidəçisi Müsavər Nurməmmədova və Müsavat Partiyasının müşahidəçisi Araz Daşdəmirova yaxınlaşırıq. Onlardan seçkilərin gedisində münasibətlərini bildirməyi xahiş edirik. Müşahidəçilərin hər ikisi seçkilərin normal davam etdiyini, seçki qaydalarının heç bir pozuntusuna yol verilmədiyini söylədilər. Digər müşahidəçilər də bu fikirdə idilər.

Məntəqələrin seçki komissiya-larının sədrleri Çingiz Əsədov və Fərrux Kərimovla da görüşdük. Onlar 13 sayılı seçki məntəqəsi üzrə 771 nəfər seçicinin və 14 sayılı seçki məntəqəsi üzrə 984 nəfər seçicinin səsvermə siyahısına daxil olunmasını qeyd etdilər. 13 sayılı seçki məntəqəsində əlavə siyahı üzrə 68 nəfər Milli ordumuzun hərbçiləri də səs verəcəklərini bildirdilər. Məntəqə sədrleri həmçinin ATƏT-in seçki müşahidəçilərinin iki dəfə məntəqələrdə olduğunu, hətta seçkilərə hazırlıqla və seçkilərin gedisi ilə çəkiliş də apardıqlarını bildirdilər.

14 sayılı seçki məntəqəsində ilk seçki bülletenini alan seçicilər 18 yaşı tamam olmuş və birinci dəfə səs verən seçicilər Mənsur Kərimov və Şamil Məlikli olmuşlar. Onlar da bu yüksək siyasi kampaniyada ilk dəfə iştirak etdiklərindən, seçkilərin yüksək səviyyədə keçirildiyindən qürur hissi ilə danışdırılar.

Məntəqələrdə seçkilərin nəticələri isə belə olmuşdur: 13 sayılı seçki məntəqəsi üzrə davamiyyət 587 nəfər və ya 76 faiz, 14 sayılı seçki məntəqəsi üzrə davamiyyət 750 nəfər və ya 76 faiz. Prezidentliyə namizəd İlham Əliyev müvafiq məntəqələr üzrə 84 və 83 faiz səs almışdır.

Nadir ATAŞİYEV.

Oktabr ayının 9-da xeyli vaxt idi ki, istər internet saitlərində, istərsədə əhalinin bəzi qrupları arasında geden müxtəlif söz-söhbətlərə son qoyuldu. Hər bir seçki məntəqəsinə seçicilərin dəstə-dəstə axını, yüksək əhval-ruhiyyəsi qələbənin hansı namizədin tərəfində olduğunu artıq yavaş-yavaş aydınlıq gətirirdi. Büyük canlanma, bayram əhval ruhiyyəsi bütün seçki

dövlətlərində belə tanınır. Yaxud bir neçə il bundan əvvəl uzaq Bunud kəndində, yaxud Hacıalılı, Çarxana kəndindən Qəbələ şəhərinə gəlmək üçün 45 dəqiqə, bir saat vaxt lazım gəlirdi, hazırda bu məsafələri 15—20 dəqiqə qət etmək mümkündür.

Ötən 10 il ərzində ən ucqar kəndlərimizdən olan Bilix kəndinə, Yengicə kəndinə, Qəmərvan kəndinə və s.

## Yüksək etimad və inam

məntəqələrini bürümüşdü. Axı xalq növbəti 5 ildə özünün ən yaxşı tanıdığı, etimad göstərdiyi, inandığı ölkə rəhbərini seçməli idi. Əlbəttə, bu çox ciddi, xüsusi olaraq əhəmiyyətli bir məsələ idi. Lakin bu məsələ heç də çətin və həlli müşkil məsələ deyildi. Prezident İlham Əliyevin ötən 10 il ərzində respublikada bütün sahələr üzrə gördüyü işlər göz qabağında idi. Kim nə deyir-desin, necə düşünür-düşünsün, inkişaf və tərəqqini necə qiymətləndirir-qiyəmləndirsin hər şey bəlliidir. 10 il, 15 il bundan əvvəlki Azərbaycanı, o cümlədən şəhər, qəsəbə və kəndlərimizin inkişaf səviyyəsinin bugünkü vəziyyətlə müqayisə edilməsi kifayətdir. Qəbələ şəhərinin, onun kəndlərinin timsalında bu məsələnin aydınlığı ortaya çıxa bilər.

Vaxtilə respublika paytaxtında belə beynəlxalq tədbirlərin keçirilməsi müşkül məsələ idisə, indi hər hansı bir beynəlxalq tədbiri nəinki respublika paytaxtında hətta artıq regionlarda keçirmək mümkündür. Qəbələ isə artıq bu istiqamətdə dünyanın ən iri

kəndlərə asfalt yollar çəkilmişdir. Kəndlərimizin bir çoxu qazlaşdırılmış, içməli su təchizatı, rabitə xidməti, kəndarası yolların təmiri və digər xidmət sahələri olduqca fərqli surətdə yaxşılaşmışdır. İndi rayonun ele bir kəndi yoxdur ki, həmin kəndə ilin bütün fəsillərində nəqliyyat vasitələri işləməsin. Son 10 il ərzində yüzlərlə, minlərlə iş yerlərinin açılması əhaliyə dövlət qayğısının ilbəil artırılması əhalinin həyat səviyyəsini başdan-başa dəyişmiş, firavan həyata doğru yeni bir yüksəlik olmuşdur.

Əlbəttə, 10 ilin sosial-iqtisadi inkişafı təkcə Qəbələnin deyil, bütün regionların simasını başdan-başa dəyişmişdir. Bütün sahələrdə baş verən yenilikləri sadalamaqla qurtaran deyil. İlham Əliyev hər bir azərbaycanlıının Prezidenti olmağa layiq olduğunu ötən 10 ərzində sübut etmişdir. Ona görə də xalq təkcə Prezident İlham Əliyevə deyil, sülhə, əminamanlıq, azadlıq, müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, firavan həyata səs vermİŞdir.

## Doğma ölkəmizdə

**Özel bölmədə istehsalın həcmi 81 faizi ötmüşdür**

Dövlət Statistika Komitəsindən verilən məlumatla görə bu ilin yanvar-avqust aylarında ölkə üzrə sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 22,5 milyard manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 0,6 faiz çoxdur. Həmin dövrə qeyri-neft sektorunda artım 2,8 faiz olmuşdur. Sənaye məhsullarının 74,4 faizi mədənçixarma, 19,8 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bülösdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşmüşdür.

Özel bölmədə istehsalın həcmi sənaye məhsullunun 81,3 faizini təşkil etmişdir.

## Azərbaycanla Türkiye arasında ticarət əlaqələrinin həcmi

**4 milyard dollara çatmışdır**

Azərbaycanla Türkiye arasında ticarət dövriyyəsi ilbəil artır. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatmışdır. Bunu Bakıda keçirilən Beynəlxalq Kömrük Muzeyləri Assosiasiyasının 21-ci konfransı və Baş Assosiasiyasının iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin kömrük və ticarət nazirinin müavini Fatih Metin jurnalistlərə açıqlamasında bildirib.

F. Metin bildirib ki, Azərbaycan və Türkiye tranzit ölkələrdir: «Bu səbəbdən biz yaxın illərdə hədəf kimi bu rəqəmi iki dəfə artırmağı düşünürük».

Topladı: N. ATAŞİYEV.

**“Qəbələ” qəzeti 80 yaşı tamam oldu**

## Həmişə hadisələrin önündə

XIX əsrin ikinci yarısında Azərbaycanda maarifçilik ideyaları geniş vüset almışdı. Belə bir məqamda—1875-ci il iyul ayının 22-də xalqın ziyalı oğlu Həsən bəy Zərdabının redaktorluğu və naşırlığı sayəsində doğma ana dilimizdə “Əkinçi” qəzeti çapdan çıxmış ilə milli mətbuatımızın əsası qoyuldu.

Maarifçilik və demokratik ideyaların carçası olan “Əkinçi” özündən sonraki mətbu organelərin meydana gəlməsi üçün yol açdı. “Ziya”, “Kəşkül”, “Kaspi”, qəzeti, “Molla Nəsrəddin” jurnalı məhz bu bulaqdan qaynaqlanmışdır.

XIX əsrin əvvəllərindən başlayaraq bölgelərdə də metbu organelər yaranmağa başlamışdır. Bunlardan biri də 1933-cü il oktyabr ayının 15-dən nəşrinə başlayan “Qəbələ” (o vaxtki “Bolşevik mübarizi”) qəzeti idi. Qəzet böyük mətbuat ailəsinin tam hüquqlu bir üzvü kimi öz sələfinin ənənələrini ləyaqətlə davam etdirməyə başladı. Fəaliyyətinin müxtəlif dövrlərində müəyyən

çətinliklərle karşılaşsa da, qəzet bir an belə öz nəşrini dayandırmamış, həmişə hadisələrin önündə getmiş, dövrünün tarixi salnaməsini yaratmışdır. İstə kollektivləşmə dövründə, istəsə də sonrakı dinc quruculuq məqamlarında qəzet xalqın istəyini həyata keçirən, onu qələbələrə səsləyən, qurub-yaratmaq ruhu aşlayan xeyirxah missiyasını ön plana çəkmişdi. Bədxahalarımızın kəskin təngid atəşinə tutulması, xeyirxahlarımızın yaxşı əməllərinin təbliğ edilməsi qəzeti başlıca məramı olmuşdur.

Fəaliyyəti dövründə dörd—“Bolşevik mübarizi” (1933-cü il 15 oktyabr-1953-cü il 9 mart), “Mübariz” (1953-cü il 15 mart-1962-ci il 28 dekabr), “Qalibiyət” (1966-ci il 28 aprel-1990-ci il 24 noyabr), “Qəbələ” (1990-ci il 27 noyabrdan indiyədək) adları altında çap olunan qəzet daim oxucularla əlaqə saxlamış, onların köməyi və gücünə arxalanmışdır. Onu da xatırladaq ki, 60-ci illerde rayonlarının birleşməsi ilə əlaqədar qəzet əməkdaşları

fəaliyyətlərini Göyçayda çıxan “Yeni həyat”da (1963-cü il 15 mart-1965-ci il dekabrın sonu) davam etdirmişlər.

Qəzeti ilk redaktoru Nəriman Həsənov olmuşdur. O, 1937-ci ilin mayınadək qəzeti redaktorluq edir. Həmin ildə ölkədə təqib edən dəhşətli represiyanın qurbanı olur. Qəzeti sonrakı illərdə Musa Nəcəfov, Əhmədpəşa Hacıyev, Baba Qəhrəmanov, Canan Şirinov, Ramazan İsmayılov, Əziz Əzizov, Nadir Ataşiyev fasilələrlə rəhbərlik ediblər.

Qəzet fəaliyyəti dövründə Azərbaycan Respublikası Ali Sovetinin və Respublika Jurnalistlər İttifaqının Fəxri Ferman və Diplomlarına layiq görülmüşdür. Ölkəmiz tam müstəqillik əldə etdikdən sonra qəzet də öz dəstixəttini dəyişmiş, istiqamətini rayonda gedən misilsiz quruculuq-abadlıq işlərinə yönəltmişdir.

Qəzet bundan sonra da öz xeyirxah missiyasını davam etdirəcək, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi yolda səyini əsirgəməyəcəkdir.

Miri RƏHİMOV,  
“Qəbələ”nin əməkdaşı.